



# SÖHRET TACI

Dünyanın şöhrəti olan Şuşaya,  
Özü şöhrət tacı oldu Üzeyir.  
Zəkadan nur saçdı bütün dünyaya,  
Günəş tək şəfəqlər saldı Üzeyir.

M.Quliyev

**C**ünki bu muzeyin eksponatları hər kəsin anlaya bilecəyi bir dildə - musiqi dilindədir. Əbəs yerə Şuşanı müsibəti beşiyi adlandırmırlar.

Şuşa muzeyin canlı eksponatları kimlərdir? Mənim qızım, Ü.Hacıbəyli ki, ölkəmizin bütün məşhur müsəlman şairi Cabbar Qaryagdioglu, Bülbül, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Sadıqcan, Sərqdə ilk operanın yaradıcısı olmuş Ü.Hacıbəyli və başqları.

Şuşa deyəndə, ilk olaraq gözümüzün önündə əsrarəngiz təbiət mənzərəsi, qulağımıza işə Üzeyir bəyin ölməz musiqisinin sədaları gelir.

Bu gün Ü.Hacıbəyli bütöv bir zamanı təmsil edən canlı tarixə dönüb. O, milli simfonik musiqimizin, milli operamızın banisi, xalqın sevdiyi operettaların, ürküklerə

yol açan romansların yaradıcısı olmuşdur. Satirik və publisist kimi tanınan Ü.Hacıbəyli öz zəngin yaradıcılığı ilə dünya incəsənətinə böyük töhfələr verməklə yanaşı, Azərbaycanı və Azərbaycan mədəniyyətini dünyaya tanıtmışdır. Bu dahi insan əbədi olaraq Azərbaycan xalqının qəlbində özüne daimi yer tutmuş və dərin sevgi qazanmışdır. Elə buna görədir ki, bütün tələbələri, müğənnilər, çalğıçılar ustada "Üzeyir əmi" deyə xitab edirdilər və illər öncə yaşıyıb-yaradın Üzeyir bəyi indi də həm müsəlmləri, həm də onu sevənlər yaşıdadır.

Bildiyimiz kimi, bütün xalqların həyatında musiqi ilə şeir, poeziya ekiz doğulub. Azərbaycan xalqı bu cəhətdən xüsusi ilə fərqlənir. Belə ki, bir çox şairlərimiz yaradıcılıqlarında Üzeyir bəyə, onun musiqisine xüsusi yer ayıriblər. Ona olan sevgiləri

qələmin ucundan damla-damla sözülərək misralara dönbə və ağ kağızlar üzərində heç bir zaman silinməyəcək izlər buraxıb. Belə müəlliflər arasında Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Qabil, Rəsul Rza, Hüseyin Şərif, Hikmət Ziya, Fikrət Qoca, Əli Tədə, Məmməd Rahim, Tofiq Bayram və digərlərinin adlarını çəkmək olar.

Bu şeirlərlə biz Ü.Hacıbəylinin ev-muzeyinin fonda qorunub saxlanılmaqda olan "Şöhrət tacı" miniatür kitabında tanış ola bilerik. Bu kiçik kitabda əslində çox böyük bir xəzinə var. Çünkü bu şeirlərin hər birində Üzeyir həyatı, Üzeyir ömrü, Üzeyir sənəti hörmətlə və dərin hüznələnilir.

Üzeyir bəyin yoxluğu ilə barışa bilməyən şairimiz Məmməd Rahim "Sənətkar ölməz" şeirində sanki bir qəzəblə ölümə meydan oxuyur. Bəstəkarın cismən yaşaması da, ruhən, daim xalqı ilə əbarət olacağını vurgulayır.

... *Ona yoxdur ölüm, ölen bədəndir,*  
*Ölüm düha üçün əfsanədəndir.*

Əlbəttə, insan dünyasını dəyişəndən sonra unudulur. Lakin yaşadığı zaman ərzində boş, mənasız həyat deyil, Üzeyir bəy kimi yaradıcılıqla dolu bir həyat sürürsə, sözsüz, yaratdıqları illər keçə belə, onu dahiilik zirvəsinə qaldıraraq daim yaşadaçaqdır.

Üzeyir bəyin övladı olmamışdır, lakin o, öz əsərlərinin - "Koroğlu"suna, "Leyli və Məcnun"una övladları demmişdir. Onlara böyük sevgi və ata qayğısı ilə yanaşmışdır. Elə ona görə də bugün Üzeyir bəyi övladları yaşadır, - desək yanılmarıq.

*Dedin ki, hər seydən şirindir övlad  
Bəs mənim övladım həni cahanda?  
Sənə əsərlərin övladdır, ustad,  
Bilir zaman da, duyur insan da!*

Şairin qəlbindən gələn bu misralar bəl-

kə də bəstəkara bir təsəlliidir.

"Məşədi İbad" in qəflətdə qalan  
Mürgülü gözləri açıq hələ də,  
Məhəbbət dastanı "Arşın mal alan"  
Dünyaya təbəssüm saçır hələ də....

*Koroğlu sohnədə saz çalan zaman  
Adını könüllər daşıyaçaqdır.  
Sevib-sevildikcə "Sevgili canan"  
"Sənsiz" in sənsiz də yaşayacaqdır!*

Ə.Tudə

Üzeyir bəyə həsr edilmiş əsərlərin külliyyatı neçə-neçə qalın cild təşkil edir. Mənim sizə təqdim etdiyim bu şeirlər ölməz ustadin solmaz şöhrət çələngində yalnız bircə yarpaqdır.

• **Gülxar ŞAMXALOVA,**  
**Ü.Hacıbəylinin**  
**ev-muzeyinin**  
**əməkdaşı**

